



RESPUBLİKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

15 APREL 2018-ci il BAZAR

№ 83 (6116)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

SƏMİMİ TƏBRİKLƏR

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident. Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm.

Səmimiyyətlə,

Torbyorn Yaqland
Avropa Şurasının Baş katibi

Strasburq, 13 aprel 2018-ci il.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadıq olduğumuzu bir daha bəyan edirəm.

Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Raymonds Veyonis
Latviya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkərliliyiniz ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcəkdir.

Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz.

Cənab Prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovina səfər edəcəksiniz. Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır.

Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Bakir İzetbeqoviç
Bosniya və Herseqovinanın
Rəyasət Heyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyi ilə davamlı tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Məhəmməd bin Raşid Al Məktum
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,
Baş nazir və Dubayın hökmdarı

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və dost xalqınızı səmimi qəlbən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyi ilə davamlı inkişaf və rifah arzulayıram.

Cənab Prezident, səmimi salamlarımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Məhəmməd bin Zayed Al Nəhyan
Abu-Dabinin vəliəhdi,
Silahlı Qüvvələrin Ali Baş Komandanının
müavini

Prezident İlham ƏLİYEV:

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün bütün sahələrdə daha fəal olmalıyıq

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabı çapdan çıxıb

Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqemiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözləniləcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha fəal olmalıyıq. İlk növbədə, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir.


AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 54-cü kitabındakı materiallar 2012-ci ilin noyabrından 2013-cü ilin fevralınadək olan dövrü əhatə edir.

Bu kitab Azərbaycan Prezidentinin BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşünə dair informasiya ilə başlanır.

Nəşrdə dövlətimizin başçısının Sinqapur Respublikasına dövlət səfərinə, Davos şəhərində keçirilən ənənəvi İllik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar, “CNN International” televiziya kanalına müsahibəsinin mətni, habelə Azərbaycana işgüzar səfərə gəlmiş Ukrayna Prezidenti ilə görüşünə dair informasiya yer alıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Rusiya, ABŞ, Hindistan, Ukrayna, Bolqarıstan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Serbiya, Argentina, Latviya, Polşa, Böyük Britaniya və digər dövlətlərin, Avropa İttifaqı,



Avropa Komissiyası, ATƏT, AŞPA, Beynəlxalq Telekomunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

Xəlifə bin Zayed Al Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbən təbrik edirəm. Bu seçkilərdə Sizin inamlı qələbəntiz Azərbaycan xalqının yüksək etimadına sahib olduğunuza əyani sübutdur. Bu, sadə insanların həyat şəraitini yaxşılaşdırmaq, Azərbaycan regionunda və bütün dünyada nüfuzunu artırmaq istiqamətində son illər gördüyünüz işlərə verilən yüksək qiymətdir. Əminəm ki, yeni səlahiyyət müddətiniz ərzində Siz ölkənizin inkişafı və rifahı üçün fəal və yorulmadan çalışmaqda davam edəcəksiniz. Mən, həmçinin inanıram ki, Sizin zəngin siyasi təcrübəniz ölkənizin beynəlxalq aləmdə və Qara dəniz regionunda aparıcı rolunu bundan sonra da genişlənməsinə töhfə verəcəkdir.

Bolqarıstan ilə Azərbaycan arasında əlaqələr xalqlarımızın mənafeyi naminə davamlı inkişaf edir. Fəxr edirəm ki, Sizinlə birlikdə biz ölkələrimizin təkcə iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi sahələrdə sıx əməkdaşlığının etibarlı əsaslarının qoyulmasına nail olmuşuq. Bu baxımdan, xalqlarımız arasındakı dostluq əlaqələrinin gücləndirilməsinə Sizin şəxsi töhfənizi və sadıqlı-

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəntiz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzminə olduğumu bir daha vurğulamaq istəyirəm.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram və dərin ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Milorad Dodik
Bosniya və Herseqovinanın
Serb Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə Sizin verdiyiniz əvəzsiz töhfələri bir daha vurğulamaq istəyirəm.

Əminəm ki, Siz Azərbaycan xalqının rifahı, habelə sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda söylədiyiniz, təcrübə və biliklərinizi bundan sonra da əsirgəməyəcəksiniz.

İcazə verin, bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Pavel Filip
Moldova Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Əvvəlki illərdə hədəf seçdiyiniz islahatlar yolu və ixracın şaxələndirilməsi gündəliyinin davam etdirilməsində Sizə səmimi qəlbən uğurlar arzulayıram.

Sizi 2019-cu il yanvarın 22-25-də İsveçrədə, Davos-Klostersdə keçiriləcək Dünya İqtisadi Forumunun 49-cu ilik görüşünə dəvət etməkdən məmnunluq duyuram.

Bu ilin yanvar ayında keçirilən ilik görüş bir daha nümayiş etdirdi ki, ilin əvvəllərində global gündəliyi formalaşdırmaq üçün toplantıya həmişəkindən daha böyük ehtiyac var idi.

Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyini gücləndirmək istiqamətində davam edən sayərlə yanaşı, Azərbaycanın Çin və Avropa arasında tranzit qovşağı kimi artan vacib rolunu nəzərə alaraq, Sizin tədbirdə iştirakınız ölkənizin regional və beynəlxalq əməkdaşlığa töhfəsini daha da artıracaqdır.

Görüşdə iştirak edəcək 3 min hökumət, biznes və vətəndaş cəmiyyəti lideri adından, Sizin tədbirdə fəal iştirakınızı səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Professor Klaus Şvab
Dünya İqtisadi Forumunun təsisçisi
və icraçı sədri

AZƏRTAC

SƏMİMİ TƏBRİKLƏR

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Olimpiya Komitələrinin adından səmimi qəlbdən təbrik edirik.

Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Mehz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.

İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

Ölkəninizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının mehz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən karakterinin və burada necə əməksevər və dost insanların yaşadığını bariz nümunəsidir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq.

Hörmətlə,

Yanes Kosyançiq
Avropa Olimpiya Komitələrinin prezidenti
Raffaele Pagnozzi
Avropa Olimpiya Komitələrinin baş katibi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbənin münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində mürekkəb beynəlxalq şəraitdə başlanan yeni 7 illik prezidentlik mandatınız Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi ilə əlamətdar olacaq, ölkənin iqtisadi inkişafına yeni təkən verəcək, onun suverenliyinin qorunub saxlanması və ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan xalqı Sizin son 15 ildə apardığnız böyük dövlətçilik işini, xüsusən əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə və dövlətimizin dünya arenasında nüfuzunun artmasına (buna görə mən peşəkar diplomat kimi çox fəxr edirəm) Sizin şəxsi töhfənizi yüksək qiymətləndirib. Şəxsən mən dünən ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etdim və bu, mənim həyatımda ən mühüm hadisələrdən biri oldu. Əminəm ki, Siz xalqın yüksək etimadına güvənərək Azərbaycan uğurlarını daha da artıracaqsınız. Bu işdə əlimdən gələn köməyi etməyə hazırım. Mənim üçün çətin vaxtda mənə göstərilmiş dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və bundan sonra da Sizin sərəncamınızdayam.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyəti və şərefli vəzifənizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqına Sizin rəhbərliyinizlə sülh və firavanlıq diləyirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 100 il, müstəqilliyimizin bərpasından və ölkəmizin tamamilə dağılmaqdan xilas olmasından 25 il sonra Azərbaycan qətiyyətlə irəli gedir. Bu gün bütün bunlar Sizin xidmətinizdir. Ulu Tanrı bundan sonra da ali dövləti vəzifənizi yerinə yetirməkdə Sizə kömək olsun.

Derin hörmətlə,

Aleksis Şahtaxtinski
ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Tomsk vilayətindəki “Azərbaycan Mədəni-Milli Mərkəzi” Regional İctimai Təşkilatının bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirik.

Hörmətlə,

Ələkbər Rəhimov
Rusiya Federasiyasının Tomsk vilayətindəki “Azərbaycan Mədəni-Milli Mərkəzi” Regional İctimai Təşkilatının sədri

Azərbaycanda keçirilmiş prezident seçkiləri İordaniya mətbuatında geniş işıqlandırılıb

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri İordaniyanın Dövlət Televiziyası, “Petra” Dövlət Xəbərlər Agentliyi, “Əd-Dustur”, “Əl-Ray”, “Əl-Gadd”, “Ammanyus” qəzetləri və “Ammun” agentliyi tərəfindən geniş işıqlandırılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilərk ki, “Petra” agentliyi tərəfindən yayılmış məqalə “Azərbaycanlılar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin növbəti dəfə prezident seçilməsini bayram edirlər” adlanır. Agentliyin seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan müxbiri Məşhur əş-Şəxanbeh İlham Əliyevin seçilərinin 86,03 faiz səsinə əldə edərək, növbəti dəfə Prezident seçildiyini bildirir. Seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyi, Azərbaycan xalqının ölkənin xoşbəxt gələcəyinə səs verdiyi, Prezident İlham Əliyevin apardığı islahatlardan və yürütdüyü uğurlu daxili və xarici siyasətdən Azərbaycan xalqının tam razı qaldığı vurğulanır.

Müəllif yazır ki, İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan hazırda tam təhlükəsizlik şəraitində yaşayır, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə edib və regionun qabaqcıl ölkəsinə çevrilib.

Ölkəmizin seçkilər tarixində ilk dəfə olaraq səsvermədə seçicilərin 75 faizinin iştirak etdiyi, seçkilərin çoxlu sayda regional və beynəlxalq təşkilat və KİV nümayəndələri tərəfindən izlənilirdyi, tam demokratik və şəffafıq şəraitdə keçirildiyi diqqətə çatdırılır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Panahova istinadla qeyd olunur ki, əvvəlki seçkilərə nisbətən builk seçkilərdə seçicilərin sayı 10 faiz artıq olub, müşahidəçilər üçün bütün lazımi şərait yaranılıb.

İordaniya Kralı II Abdullahın Prezident İlham Əliyevə qələbə münasibətilə ünvanladığı təbrik məktubuna İordaniya mətbuatında geniş yer verilir. Məktubda bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasın 25 illik yubileyinin qeyd olunduğunu bildirən Kral İordaniya xalqı və hökuməti adından ən səmimi təbriklərini və arzularını çatdırır.

Məqalələrdə seçkilərdə hər hansı qanun pozuntularının qeydə alınmadığı və şikayətlərin olmadığı bildirilir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli Prezident İlham Heydər oğlu.

Xalqın iradəsi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Müsəlmanlar Mərkəzi Dini İdarəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Həqiqətən də Rusiyanın ənənəvi dostu olan bir dövlətin ali vəzifəsinə yenidən seçilməyiniz Sizin simanızda atanız Heydər Əliyevin layiqli varisini və işinin davamçısını görən, Sizi öz xalqını sevimli Vətənin - Azərbaycan Respublikasının gələcək tərəqqisi və rifahı yolunda yeni-yeni uğurlara və qələbələrə doğru layəqətlə aparan bir ümummilli lider kimi qəbul edən bütün Azərbaycan xalqının səmimi iradəsinin təzahürüdür. Ölkəninizin və Müstəqil Dövlətlər Birliyinin parlaq təmsilçisi və tanınmış lideri kimi Siz öz şərefli əmək bioqrafiyanızda müasir Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının ana xəttini müəyyənləşdirən bir sıra mühüm nailiyyətlər əldə etmiş və bununla da xalqınızın yüksək etimadını qazanmışınız. Azərbaycan xalqının ümidləri İslamın ümumbəşəri və ənənəvi dini dəyərləri ilə vəhdət təşkil edərək yeni işıqlı gələcək qurmağa yönəlmişdir ki, bu gələcəyin də bünövrəsi İmana sədaqət və Vətəne xidmət, bütün dünyada sülhün bərqərar olmasıdır.

Biz Rusiya müsəlmanları öz tərəfimizdən ümid edirik ki, ulu babalarımızın vahid mənəvi və mədəni irsinə, ölkələrimizin xalqlarının qarşdaşlıq münasibətlərinin çoxəsrlək tarixinə, ekstremizmi və beynəlxalq terrorizmi qəbul etməməyə əsaslanan Rusiya-Azərbaycan mehriban qonşuluq münasibətləri bundan sonra da qorunub saxlanılacaq və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bir daha Sizə öz ehtiramımızı bildirək və Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisə münasibətilə mömin rusiyalılar adından Sizə ünvanlanmış ən səmimi təbriklərimizi çatdıraraq. Sizə möhkəm cansağlığı arzulayırq. Vətəninizin rifahı və bütün dünyada sülh naminə xeyirxah niyyətlərinizdə və necib əməllərinizdə Uca Allah yardımçınız və himayədarınız olsun.

Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayınq! *Xeyir-dua və səmimi təbriklərlə,*

Ali müfti Talqat Səfa Tacuddin
Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənin münasibətilə Sizə Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzi adından səmimi təbriklərimizi çatdırım.

Siz çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının mənəviyyatının və vətənpərvərliyinin inkişafının qarantısı-nız.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası müxtəlif sahələrdə sanballı uğurlar qazanıb. Siz prezident vəzifəsində olduğunuz dövrdə həm Azərbaycanda, həm də onun hüdüdlərindən kənarda milyonlarla həmvətəninizin hörmətini qazanmışınız.

Sizə Azərbaycan Respublikasının və onun xalqının inkişafı naminə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən yeni-yeni zəfərlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirik.

Derin hörmət və ən xoş arzularla,

İsmayıl Berdiyev
Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Vətənimizdə keçirilən prezident seçkilərində tarixi qələbənin münasibətilə Ukrayna Azərbaycanlıları Birləşmiş Di-asporunun çoxminli üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycandan kənarəda yaşayan soydaşlarımız əmin-dirlər ki, Vətənimizin çiçəklənməsi, ölkəmizin iqtisadi inkişafının gücləndirilməsi, sabitliyin qorunması, xüsusən də diaspor quruculuğu istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəksiniz.

Bir daha amin olun ki, xaricdə, xüsusilə də Ukraynadə yaşayan azərbaycanlılar Vətənimiz Azərbaycanını daha da inkişafı istiqamətində atdıgınız hər addımda yanınızdadırlar. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik.

Hörmətlə,

Hikmət Cavadov
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənin münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilər nəticəsində Azərbaycan xalqı dünya birliyində layiqli yer tutan, Sizin müdrik və uzaqqöhrən rəhbərliyiniz ilə firavanlaşan ölkəniniz qarşısında görkəmli xidmətlərinizə yüksək etimad göstərdi. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz elmin, təhsilin və səhiyyənin daha da inkişaf etməsinə, ölkələrimizin dostluq əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq.

Sizə və Azərbaycan Respublikasının xalqına cansağlığı, sülh və firavanlıq, yeni qələbələr arzu edirəm.

Hörmətlə,

Pyotr Qlböçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki,
professor

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı adından Sizi Azərbaycan Prezidenti seçkilərində inamlı qələbənin münasibətilə təbrik edirik. Sizə xoşbəxtlik, cansağlığı, xalqınıza firavanlıq arzu edirik.

Hörmətlə,

Vano Mtvralaşvili
Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri
Vaxtanq İobaşvili
Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab İlham Əliyev.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbənin münasibətilə təbrik edirəm. Azərbaycan əhalisinin böyük əksəriyyəti sabitlik və müterəqqi inkişaf yolunun davam etdirilməsinə səs verdi.

Sizin zəngin təcrübənin, peşəkarlığınız, qarşıda duran son dərəcə mühüm vəzifələri uğurla həl etmə bacarığınız Azərbaycan Respublikasının bundan sonrakı inkişafı üçün də zəmin olacaqdır. Azərbaycan ilə Rusiya arasında konstruktiv əməkdaşlığın davam edəcəyinə ümidvaram.

Sizə möhkəm cansağlığı, tükenməz enerji və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Mayis Məmmədov
“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri,
Novosibirsk Vilayətinin Qanunverici Məclisinin deputatı

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, ölkəmizdə keçirilmiş prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi “Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyəti adından səmimi qəlbdən təbrik edək və Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətinizdə yeni uğurlar arzulayaq.

Doğma Azərbaycanımızda sabitliyin, əmin-amanlığın qorunması, ölkəmizin daha da inkişafı, tərəqqisi, beynəlxalq nüfuzunun artması istiqamətində həyata keçirdiyiniz müdrik siyasəti dəstəkləyir və bu yolda hər zaman Sizin yanınızdayıq. İş adamları cəmiyyəti olaraq bundan sonra da Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının güclənməsində səylərimizi əsirgəməyəcəyik.

Sizə möhkəm cansağlığı, uğurlar diləyir və səmimi arzularımızı çatdırıram.

Hörmətlə,

Əli Əliyev
“Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından təbrik edir, doğma Azərbaycan naminə çoxşaxəli, coşqun və cəsarətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik. Bu inamlı qələbə xalqın Sizə sonsuz etimadının və siyasi iradəsinin ifadəsi-dir.

Sizin zəngin siyasi təcrübənin, ulu öndər Heydər Əliyev dövlətçilik ənənələrinə sədaqətiniz, şübhəsiz ki, türkdillli dövlətlər arasındakı çoxtərəfli əməkdaşlığın möhkəmlənməsində, türk dünyasının aynılmaz hissəsi olan müasir müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha da artırılmasında bundan sonra da mühüm rol oynayacaqdır.

Hörmətli cənab Prezident, Sizin bu seçkilərdəki qələbə-niz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə olan ən böyük töhfədir. Sizə möhkəm cansağlığı, xalqımı-zın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni naili-yətlər arzulayınq.

Derin hörmətlə,

Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə yeni uğurlar diləməkdən olduqca məmnunam.

Seçkilərdəki parlaq qələbənin münasibətilə Sizi “Paramount Group” şirkəti adından və şəxsən öz adımdan təbrik edir, gözəl ölkənizə dəstəyimizi əsirgəməməyə sadıq olduğumuzu bildiririk.

Azərbaycan Respublikası ilə əməkdaşlığımızı daha da genişləndirmək məqsədilə strateji qərar qəbul etmişik və Sizin ölkənin inkişafı naminə irəli sürdüyünüz təşəbbüslərə dəstək olaraq müəssisəmizin ölkənizdə digər hansı sahələrdə sərmayə yatır biləcəyi və ən müasir texnologiyaları təklif edəcəyi imkanlarını araşdırmaq niyyətindəyik.

Zati-alinizə dərin hörmətlə,

Ayvor İçikovitz
Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının kollektivi adından ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbənin Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatların, Azərbaycanın xarici siyasət kursunun xalq tərəfindən hərtərəfli dəstəkləndiyini göstərir.

Sizin rəhbərliyinizlə Azərbaycanın imici dünyada ən yüksək zirvəyə qalxıb.

Dağistan Azərbaycanlıları qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyur. Biz fəxr edirik ki, Dərbənddə mərkəzi küçələrdən birinə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adı verilib. Heydər Əliyev Fondu şəhərimizdə məktəbləri abadlaşdırıb.

Biz Dərbənddə Azərbaycan Teatrının inkişafına Sizin töhfənizə və dəstəyinizə görə çox minnətdarıq və bunu yüksək qiymətləndirik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Firdovsi Əsgərov
Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi,
Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru

Fuad Muradov:

ATƏT DTİHB-nin müşahidə missiyası qərəzli hesabat yaymaqla Azərbaycan xalqının iradəsinə qarşı çıxdı

Bir neçə gün əvvəl Azərbaycanda prezident seçkiləri keçirildi və seçicilər İlham Əliyevə yenidən etimad göstərdilər. Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, halə də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqla birliyni qəbul edə bilmirlər. Güclü Azərbaycan onları çox narahət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib. O qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyası seçkilərlə bağlı rəyi ilə qərəzli yanaşmasının bir daha ortaya qoydu. Bunu hətta Azərbaycana qarşı təxribat kimi də qiymətləndirmək olar. Belə münasibət ancaq təəssüf hissi doğurur. Həç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək.

Milli Məclisin komitə sədri deyib ki, Azərbaycan dünyaya açıq ölkədir, istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi. Bu missiyanın seçkiləri izləmək, səsvərmə günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf ki, onlar nəinki obyektiv mövqə nümayiş etdirdilər, əksinə, imitasiya ilə məşğul oldular. Onlar bu cür yanaşma ilə bütövlükdə xalqımızın seçim-nə, iradəsinə qarşı çıxırlar. Missiyanın bəyanatı onun üzvlərinin seçkilərdən tam məlumatsız olduqlarını göstərdi.

AZƏRTAC

AZƏRTAC

“Bizim həyat” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyat Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib



IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən “Bizim həyat” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyat Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllədə yerləşir. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva heyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkməyə iştirak edib. “Bizim həyat” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modeləşdirilməsi, yaşlılla-



rın bərpası, sağlam həyat tərziyinə formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyat” layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sümüllərini, sağlamlıqlarını möhkəmləndirməyə, asudə vaxtlarını səmərəli keçirməyə, o cümlədən onlarda sisteməlik idmanla məşğulolma refleksinin yaradılmasına nail ol-



maqdır. Həyətdə, həmçinin heyvanların gəzdirilməsi üçün xüsusi meydança salınıb. Sakinlərin istək və maraqlarına nəzərə alınaraq, çoxmə-

zilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onları istifadəsinə verilib. Həyət inkişafında mövcud yaşlıların bərpası ilə yanaşı, əlavə olaraq 500-ə yaxın ağac və kol əkilib. Qeyd edək ki, “Bizim həyat” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Lökbatan qəsəbəsində sakinlərin istifadəsinə verilmiş həyat layihə çərçivəsində abadlaşdırılan üçüncü həyət-dir. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılma ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələr IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur. AZƏRTAC



Ölkə rəhbərliyinin seçilməsi aparılan siyasətə və reallaşdırılacaq strategiyaya əsas verilib. Bu il aprel ayının 11-də baş tutmuş növbədənəkar Prezident seçkiləri Azərbaycan xalqı üçün bu baxımdan tarixi hadisədir. Son 15 ildə ölkəmizdə köklü islahatların aparılması iqtisadiyyatın dayanıqlığına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır. Bu illər ərzində əhalinin milli maraqlarının təmin olunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Düşüncülmüş siyasət sayəsində 2004-2008, 2009-2013-cü illərdə uğurla icra olunan Dövlət proqramları bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsinə təmin etmiş, ölkəmizin ümumi inkişafına böyük təkan vermiş və nəticədə Azərbaycanın özünün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyanın nümunəvi ölkələrindən birinə çevrilmişdir. Ölkəmizin səsvərmə hüququ olan vətəndaşları mütəşəkkilliklə Prezident seçkilərində iştirak etmiş, 86,03 faizlə indiyədək ölkəmizin hətərətəfli inkişafını və yüksək beynəlxalq siyasi nüfuzunu təmin etmiş cənab İlham Əliyevi seçmişlər. Bu doğru seçimi bölgələrdə yaşayan və müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın rəylərindən də aydın görmək mümkündür.

Elşad İbadov, Şəki Bələdiyyəsinin sədri:
– Son 15 ildə iqtisadiyyatımızın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Uzun illərin təcrübəsi göstərmişdir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası bu sərvətlərin cəmiyyətin inkişafına yönəldilməsi, onların əsas kapitalına çevrilməsi təmin etməkdir. Ölkəmizin hər sahədə dinamik inkişafı onun iqtisadi potensialının intellekt potensialına çevrilməsinə hətərətəfli zəmin yaratmışdır. Son 15 il ərzində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf tempi ilə irəliləyir. Diqqətçəkən odur ki, iqtisadi islahatlarla siyasi islahatlar bir-birini uğurla tamamlayır. Ölkəmizin bütün bölgələri uğurla inkişaf edir, insanların həyat səviyyəsi günbəgün yaxşılaşır, ictimai-siyasi sabitlik qorunur və sair. Təbii ki, Azərbaycan vətəndaşları bu davamlı tərəqqini, sosial-iqtisadi uğurları, ölkədə aparılan siyasəti dəstəkləyir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra əldə olunan böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilərin keçirilməsinə zəmin yaradır. Dövlət başçısı cənab İlham Əliyev ölkədə bütün iqtisadi və siyasi strategiyasının mərkəzində vətəndaşın rifahının dayandığını vurğulayaraq demişdir: “... Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlinə Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir”. Beləliklə, bu tərəqqi, inkişaf göstərir ki,

növbədənəkar Prezident seçkilərində xalqımızın daha böyük uğurları nail olmaq, siyasi sabitliyi daha da möhkəmləndirmək üçün özünü inandığı namizədi - ulu öndərin ən layiqli siyasi varisini seçməkdə haqlıdır. **Mustafa Əhmədov, Şəki Vətəni Məhərrabası, Əmək, Silahlı Qüvvələr Ehtiyatı Təşkilatının sədri:**
– Ölkə rəhbərinin 11 aprel 2018-ci il tarixində növbədənəkar Prezident seçkilərində iştirak etmiş, 86,03 faizlə indiyədək ölkəmizin hətərətəfli inkişafını və yüksək beynəlxalq siyasi nüfuzunu təmin etmiş cənab İlham Əliyevi seçmişlər. Bu doğru seçimi bölgələrdə yaşayan və müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın rəylərindən də aydın görmək mümkündür.

Ölkəmizin səsvərmə hüququ olan vətəndaşları mütəşəkkilliklə Prezident seçkilərində iştirak etmiş, 86,03 faizlə indiyədək ölkəmizin hətərətəfli inkişafını və yüksək beynəlxalq siyasi nüfuzunu təmin etmiş cənab İlham Əliyevi seçmişlər. Bu doğru seçimi bölgələrdə yaşayan və müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın rəylərindən də aydın görmək mümkündür. Ölkəmizin səsvərmə hüququ olan vətəndaşları mütəşəkkilliklə Prezident seçkilərində iştirak etmiş, 86,03 faizlə indiyədək ölkəmizin hətərətəfli inkişafını və yüksək beynəlxalq siyasi nüfuzunu təmin etmiş cənab İlham Əliyevi seçmişlər. Bu doğru seçimi bölgələrdə yaşayan və müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın rəylərindən də aydın görmək mümkündür.

Xalq-iqtidar birliyi qələbə çaldı

şəkillərin arzulardan kənar qalan heç nə yoxdur. Şəhərin tarixi abidələr hissəsi başdan-başa yenidən qurulub bərpa olunmuşdur. Kəndlərdə və şəhərdə bir çox məktəblər tikilib və bərpa olunub. Şəkidən Qaxa gedən yol yenidən qurulub, 1 km 200 m uzunluğunda körpü salınıb, həmin yol artıq Qaxı keçib Zaqatalaya çatıb, nəticədə rayonlar arasında məsafə qısalıb. Cəfərabad, Aydınbulaq, Aşağı Daşaqıl, Aşağı Kungüt, İbrahimkənd yolları əsaslı bərpa olunub. Şəhərdə yeni 100 çarpayılıq xəstəxana tikilib istifadəyə verilib, kəndlərdə ambulator müalicə mərkəzləri təmir olunub. Hazırda ASAN Xidmət üçün nəhəng binə tikilir, şəhərdə su və kanalizasiya tikintisi sürətlə davam etdirilir, eyni zamanda uzunluğu 50,9 km olan Çayqaraqoyunlu, Turan-Sarıca, Qozlubulaq-Sarıca-Qayabaşı, Bolludərə, Qararotpaq yolunun tikintisi davam edir. Kiçik kəndində olan Alban məbədinə yol çəkilir. Marxal istirahət sahəsi istifadəyə verilib. Bütün bunlarla yanaşı, hörmətli Prezidentimiz demişdir: “Hazırda Azərbaycanın regionlarının inkişafına dair çox geniş fərmən hazırlanır. Əminəm ki, bu fərmən imzalanandan sonra bu istiqamətdə müsbət nəticələr görəcəyik.” Bu bir həqiqətdir ki, son 15 ildə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizi daha da inkişaf etmiş, xalqımızın gün-güzeranı yaxşılaşmış, Vətənimiz daha da gözəlləşmişdir. Ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olması sosial-iqtisadi uğurlarımızın ölüçüğülməz şəklidə artmasına səbəb olmuşdur. Təkcə bir fakt demək kifayətdir ki, bu gün ölkəmizdə məaşlar 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artmışdır. Sözü yox ki, xalqımızı daha böyük sevinclər, nailiyyətlər gözləyir. Biz veteranlar da bu uğurların əldə olunmasında imkanımız daxilində iştirak etməyə söz veririk və biz bu davamlı inkişaf təmin edən strateji İlham Əliyevi seçdik. **Əsəb Manahov, Balakən rayonu, S.Qurbanov adına Katex 1 sayılı tam orta məktəbin direktoru, əməkdar müəllim:**
– Milli müstəqilliyimizin əbədiyyəti və dönməzliyini təmin etmiş ümummilli liderimiz Heydər Əliyevin fədakar əməyi nəticəsində Azərbaycanın dünya birliyinə

inteqrasiyası, inkişaf etmiş xarici ölkələrlə qurulan və günbəgün möhkəmlənən əlaqələr, respublikamızın müasir dünyəvi birliyinə qoşulması dövlət qarşısında yeni vəzifələr qoydu. Ulu öndərin dövlətçilik siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son on dörd ildə qazandıqı möhtəşəm uğurlar, dövlət başçısının təhsilə, elmə, qayğısı bizi yeniyeni nailiyyətlərə ruhlandırmışdır. Təhsil sistemində həyata keçirilən köklü islahatlar tədris prosesinin təkmilləşdirilməsi, orta və ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, biz təhsil işçilərinin maddi-rifah halının yüksəldilməsi hər bir təhsil işçisinin xoş oyaq yaratdı və sabaha inamı artırır. Ölkəmizin rəhbərinin gündəlik qayğısı sayəsində son 15 il ərzində 3 mindən çox məktəbin tikilərək istifadəyə verilməsi, yüzlərlə təhsil ocaqlarının, məktəbəqədər təhsil müəssisələrinin inşa olunması və ya əsaslı təmir edilərək istifadəyə verilməsi, təhsil sisteminin dünya təhsilinə inteqrasiyası, kompüterləşmə prosesinin davamlı inkişafı və sair təhsil uğurlarımızın əsasını təşkil edir. İstediyim Katex kənd 1 sayılı tam orta məktəbi Balakən rayonunun ən qədim təhsil ocaqlarından biridir. 1924-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsi 1948-ci ildə orta məktəbə çevrilmişdir. Bu gün məktəbimizdə 34 sinif otağı, 6 fənn kabinetləri vardır. Məktəbin məzunlarından 2 nəfəri akademik adına, 18 nəfəri isə müxtəlif sahələr üzrə əlillik dərəcəsinə layiq görülmüşdür. Məktəbimiz uzun müddət burada çalışmış adlı-sanlı pedaqoq-sair Suraqat Qurbanovun adını daşıyır. Rayonumuzda fəaliyyət göstərən bütün təhsil müəssisələrini kimi, Katex kənd 1 sayılı tam orta məktəbi də son illərdə əldə etdiyi bütün uğurlara, nailiyyətlərə görə dövlətimizə, şəxsən onun başçısı cənab İlham Əliyevə borcludur. Dövlətin qayğısı ilə əsaslı təmir edilmiş, pedaqoji kollektiv gücün hər cür sərişli olan məktəbimizin kollektiv iştirakında dəstəyə əməli işləri ilə cavab verilir. Məktəbinizin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Osmanova və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə Fəxrli fərmənə, fizika-informatika müəllimi Nəzakət Əsgərova “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalı ilə təltif olunmuş, mən isə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Dövlətimizin biz müəllimlərə göstərdiyi qayğıya əməli işimizlə cavab vermək üçün Balakən rayonunun bütün təhsil işçiləri bundan sonra da əllərindən gələni əsirgəməyəcək,


Prezident seçkilərində xalqımızın parlaq qələbəsinə, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla reallaşdıran və daha da təkmilləşdirən İlham Əliyevə səs verdik. **Ceyhan Həsəni, Voleybol üzrə gənclərdən ibarət yığma komandanının üzvü:**
– Ulu öndərimiz Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən müəyyən edilmiş vətənpərvərlik hissəsinə, milli düşüncəyə malik gənclər formalaşdırıb. Azərbaycan gəncləri gündən-günə ölkəmizin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkündür. Mehdi dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyinə özünə, öz gücünə, istedadına inam hissinə artırır. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeniyeni qələbələrə ölkəmizin şərəfini ucaldırırlar. Böyük fəxrə söyləmək istəyirəm ki, Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkə rəhbərinin imdani səmimiyyəti, imdancılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. Artıq Azərbaycan idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində imdancı oğlaq çox şərəfli bir peşəyə çevrilmişdir. İndi nainki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Şəhərimizdə yerləşən Şəki Olimpiya İdman Kompleksinin qapıları imdancılar və idman ictimaiyyətinin üzünə açılmışdır. Şəki gəncliyinin və idmanın yüksək səviyyədə inkişafında şəhər rəhbərliyinin böyük rolu və qayğısı var. Şəki imdancılarımızın 2017-ci ildə müxtəlif səviyyəli beynəlxalq yarışlarda 100-ə yaxın medal layiq görülməsi buna bariz nümunədir. Mən Voleybol üzrə gənclərdən ibarət yığma komandanın üzvüyəm. Hazırda da məşqlərimə davam edirəm və çalışacağam ki, Azərbaycanın ictimaiyyətə layiq bir gənclər birləşməsi olaraq özünü göstərsin. Bir sözlə, bu gün hətərətəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadıqdır və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacağıq. Bu il aprel ayının 11-də bu siyasətin müəllifini seçmişik.

götürənlərin nümayəndələrinin, əməyin mühafizəsi üzrə mütəxəssislərin, işçilərin iştirak etdikləri seminarlara əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tələbləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Seminarda əməyin mühafizəsi normaları və qaydaları təbii edilən iş yerləri, əməyin mühafizəsinin əsas prinsipləri və normativ-hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin, işçilərin vəzifələri barədə məlumat verilib. Habelə, müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismar zamanı əməyin mühafizəsi tələbləri, işçilərin əməyin mühafizəsi hüququ-



Ceyhan Həsəni, Voleybol üzrə gənclərdən ibarət yığma komandanının üzvü.

HƏZRƏT: İlham PƏNAHOV, “Respublika”.



PENTAQN SURİYA ƏMƏLİYYATININ TƏFƏRRÜATLARINI AÇIQLADI



Pentaqonda təşkil olunan brifinqdə aprelin 14-də səhər saatlarında Suriya da həyata keçirilən hərbi əməliyyat haqqında ətraflı məlumat verilib.

"APA"-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Fransada Suriyada hərbi əməliyyat haqqında ətraflı məlumat verilib. "APA"-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Fransada Suriyada hərbi əməliyyat haqqında ətraflı məlumat verilib. "APA"-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Fransada Suriyada hərbi əməliyyat haqqında ətraflı məlumat verilib.

Verilən xəbərə əsasən, K.Makkenzi Dəməşq ətrafındakı təcrid mərkəzinə 76 raket, o cümlədən 57 "Tomahawk" buraxıldığını söyləyib. Onun fikrincə, bu zərbələr Suriya kimyəvi silah programını illərlə geri salacaq. General deyib: "Biz Dəməşqdə, dünyanın ən yaxşı müdafiə olunan hava məkanlarından biri olan yerdə, üç binanı uğurla məhv etdik".

Eyni zamanda, K.Makkenzi ikinci hədəfin Homs əyalətinin qərbində yerləşən kimyəvi silah anbar olduğunu bəyan edib. Onun sözlərinə görə, bura 22 raket atılıb. K.Makkenzi qeyd edib ki, bu hədəf bütün koalisiya qüvvələrini hücumuna məruz qalıb.

Bununla yanaşı, general bildirib ki, üçüncü hədəf bunker olub və ora 7 raket zərbəsi endirilib. "Bu, uğurlu missiya idi", - deyərək general Makkenzi söyləyib. O, ABŞ-in zərbələri Aralıq və Qırmızı dənizdəki gemilərə, o cümlədən sualtı qayıq, eləcə də "B-1" strateji bombardmançıları vasitəsilə həyata keçirdiyini və bu təyarrələrdən hədəfə 19 raket buraxıldığını açıqlayıb.

Kennet Makkenzi həmçinin Britaniya ordusunun "Tomado" və "Tayfun" təyyarələri ilə 8 raket zərbəsi endirdiyini, Fransanın isə "Mira" təyyarələri ilə 9 raket buraxıldığını açıqlayıb. "Bir neçə istiqamətdən endirilən zərbələr nəticəsində Suriyanın hava hücumundan müdafiə sistemlərini aşmaq mümkün oldu", - deyərək Amerikanın general bəyan edib.

K.Makkenzi radioelektron mübarizə vasitələrindən də istifadə etdiklərini və Suriyanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin qeyri-efektiv olduğunu diqqətə çatdırıb. O deyib: "Bizim heç bir təyarrəyə Suriyanın hava hücumundan müdafiə sistemlərinin effektiv müqaviməti ilə rastlaşmayıb. Əminlik ki, raketlər hədəfə çatıb. Hədəfləri ələ seçdik ki, dinc əhaliyə təhlükə minimuma ensin. Bütün təyarrələrımız əməliyyatdan sonra bazaya qayıdıb".

Amerikalı zabit Suriyada insidentlərin qarşısının alınması üzrə Rusiya ilə mövcud olan rabitə xəttindən əməliyyatdan öncə və sonra istifadə olunduğunu da vurğulayıb.

DÖRD ƏRƏB ÖLKƏSİ QƏTƏRLƏ BARIŞMAĞA TƏLƏSMİR

İran və Türkiyə ilə yaxın əlaqələrinə görə Qətərə qarşı sanksiya tətbiq edən dörd ərəb ölkəsi, ABŞ-dən gələn təzyiqlə baxmayaraq, geri addım atmaq fikrində deyil. "APA"-nın məlumatına görə, bu barədə Misirin "MENA" agentliyi xəbər yayıb.

Bildirilir ki, ABŞ Səudiyyə Ərəbistanı başda olmaqla, körfəz ölkələrindən Qətərə düşmənciliyə son qoymağı və bununla da İrana qarşı vahid cəhəbin formalaşmasını istəyib.

Məlumat əsasən, Qətər və ərəb ölkələri arasında düşməncilik ABŞ-in Fars körfəzindəki gücünü zəiflədib. Buna görə də Vaşinqton ərəb ölkələrinin tez bir zamanda barışmağı və İrana qarşı bəzə cəhdə yer almasını tərəfdardır.

Buna baxmayaraq, bugünlərdə ərəb ölkələrinin zirvə toplantısı üçün bir araya gəlməyi planlaşdırılan dörd ölkənin xarici işlər nazirləri sanksiyaların ləğvi ilə bağlı lazımı şərtlərin formalaşmadığı fikri ilə çıxış ediblər.

Qeyd edək ki, taxminən bir il əvvəl Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 13 maddəlik bir tələb sərəhsiz ilə Qətərə qarşı sanksiya tətbiq ediblər.

Məlumatla görə, həmin siyahıda Qətərdəki Türkiyə hərbi bazasının bağlanması, "Əl-Cəzire" nəsrinin fəaliyyətinin dayandırılması, İranda əlaqələrin zəiflədilməsi və Yeməndəki üsyançı Husilərə dəstəyə son verilməsi qeyd olunurdu.

BRAZİLİYA VENESUELA İLƏ SƏRHƏDİ BAĞLAMAQ NIYYƏTİNDƏDİR

Brazilyanın Rorayma ştatının hökuməti miqrant axını səbəbindən Venesuela ilə sərhədlərin bağlanmasını niyyət edib. "APA"-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ştatın qubernatoru Sueli Kampos məsələ ilə bağlı Brazi-

liya Ali Məhkəməsinə müraciət edib. "Minlərlə məcburi köçkünün problemləri həll edilməyənədək sərhəd müvafiqiyyəti bağlanmalıdır. Hazırda Rorayma ştatında venesuelalı miqrantların sayı 50 minə yaxındır", - deyərək qubernator bildirib.

Qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, son dörd il ərzində 4 milyondan çox Venesuela vətəndaşı ölkəni tərk edib. Miqrantlar əsasən Braziliya, Kolumbiya və Panamaya üz tutur, bəzilərini Ekvador, Peru, Çili, Argentina, ABŞ, Meksika və Kosta-Rikaaya üstünlük verir.

Məlumat üçün qeyd edək ki, son illər Venesuela ərzaq mallarının qiyməti, yüksək inflyasiya, neft gəlirlərinin azalmasıdan əziyyət çəkir. Ölkədə mütemadi olaraq prezident Nikolas Maduronun apardığı siyasətə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

RUSİYA VƏ İRAN SURİYA ƏMƏLİYYATINA MÜNASİBƏT BİLDİRİBLƏR



Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb. "APA"-nın məlumatına görə, Vladimir Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

Rusiya prezidenti hadisəni terrora qarşı mübarizənin ön cəhətlərindən olan surer dövlətə qarşı təcavüz aktı adlandıraraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıldığını bəyan edib.

Eyni zamanda, xəbər verilir ki, İranda Xarici İşlər Nazirliyi də ABŞ, Britaniya və Fransa tərəfindən Suriya əməliyyatına münasibət bildirib. İran XİN-in açıqlamasında qeyd edilir ki, Suriyada keçirilən əməliyyat ABŞ və müttəfiqlərinin beynəlxalq hüquqa açıq şəkildə pozmasıdır.

İran XİN-in açıqlamasında deyilir: "ABŞ və müttəfiqlərinin Suriyaya qarşı təcavüzü beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması və Suriyanın milli suverenliyinin, ərazi bütövlüyünün inkar olunması deməkdir".

Bununla yanaşı, İran XİN-dən bildirilib ki, ABŞ və müttəfiqləri Kimyəvi Silahlardan Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endiriblər. "Özlərini dünya hakimi sayan bu dövlətlər öz hərbi fəaliyyətlərini nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu hücum bölgədə vəziyyəti daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacaq", - deyərək açıqlamada bildirilir.

BRİTANIYA HÖKUMƏTİ: RUSİYA SKRİPALİ AZI 5 İL İZLƏYİB

Rusiya xüsusi xidmət orqanları 5 il ərzində Böyük Britaniyada Sergey Skripali izləyiblər. "APA"-nın "Independent" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Mark Sedvil tərəfindən NATO-nun baş katibi Yens Stoltenberqə göndərilən məktubda qeyd olunur. Bu məktubda Sergey Skripal və qızının Solsberi şəhərində zəhərlənməsi üzrə aparılan təhqiqatla həsr olunub.

Eyni zamanda, verilən xəbərə görə, məktubda Skripal işi ilə bağlı məxfi informasiyalar yer alıb. Orada bildirilir ki, Rusiya xüsusi xidmət orqanları bir neçə il ərzində "Noviçok" əsəb-iffic qazı ilə sınaqlar aparıblar. Skripallar məhz bu qazla zəhərlənib. Bundan başqa, Rusiya xüsusi xidmət orqanları 2013-cü ildən bəri Skripalların elektron poçtunu da nəzarətdə saxlayıb.

Bununla yanaşı, M.Sedvil Rusiyanın Solsberi olayını təşkil etməsi ehtimalının yüksək olduğunu bildirib. O deyib: "Bu məsələdə yalnız Rusiya texniki vasitələrlə, əməliyyat təcrübəsinə və motivasiyə malikdir".

Qeyd edək ki, Skripalların martın 4-də zəhərlənməsi hadisəsi beynəlxalq miqyasda geniş əks-səda doğurub və Rusiya ilə Qərbdə yeni diplomatik böhrana səbəb olub.

SƏUDIYYƏ ƏRƏBİSTANI İSPANIYADAN HƏRBİ GƏMİLƏR ALACAQ

Səudiyyə Ərəbistanı İspaniyadan hərbi gemilər alacaq. "APA"-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı vələhdli Məhəmməd bin Salman İspaniya səfəri çərçivəsində bu ölkə ilə müqavilə imzalayıb.

İnzalardan sonra İspaniyaya gedən vələhd kral Fillippə görüşüb, daha sonra bu ölkənin baş naziri Mariano Rahoy və müdafiə naziri Maria Kospedal ilə bir araya gəlib.

Məlumatla görə, Səudiyyə Ərəbistanı İspaniya ilə 2 milyard avro dəyərində 5 ədəd "Avante 2200" adlı hərbi gəmi alınması barədə razılış.

Verilən xəbərə əsasən, Səudiyyə Ərəbistanı bu gəmilərdən gələcəkdə Yemən və İrana qarşı hərbi əməliyyatlarda istifadə edəcək.

Eyni zamanda, bildirilir ki, danışıqlarda İspaniyanın Səudiyyə Ərəbistanında hərbi baza yaratması məsələsi də müzakirə olunub.

Tərtərdə tibbi müayinə davam etdirilir

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan vətəndaşlarının sağlamlıq həyatı üçün hər il respublikada əhalinin pulsuz tibbi müayinəsi keçirilir. Bu humanist aksiyaya ölkənin ən uca qəndərlərində yaşayan sakin-



lər belə cəlb olunurlar. Cəhbə bölgəsində yerləşən Tərtər rayonunda ölkə rəhbərinin bu tapşırığı yüksək mütəşəkkilliklə həyata keçirilir. Bununla yanaşı, tam tərkibdə 6 həkimi briqadaya təşkil olunmuşdur. Bu briqadalar əsasən ahi insanlar, müəyyən səbəb üzündən rayon mərkəzinə gəlməkdə çətinlik çəkən sakinlərin və məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrində insanların tibbi

mərkəzi xəstəxanasında, Bəyimşarova və Azad Qaraqoyunlu kənd sahə xəstəxanasında həyata keçirilir. Bununla yanaşı, tam tərkibdə 6 həkimi briqadaya təşkil olunmuşdur. Bu briqadalar əsasən ahi insanlar, müəyyən səbəb üzündən rayon mərkəzinə gəlməkdə çətinlik çəkən sakinlərin və məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrində insanların tibbi

müayinəsinə yüksək səviyyədə həyata keçirilir.

May ayının 12-dək davam edəcək aksiyada rayon üzrə 18 yaşdan yuxarı 58614 nəfər bu xidmətdən yararlanacaqdır. Hazırda 30114 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinə olunan sakinlərdə xüsusi təhlükəli infeksiyon xəstəlikləri aşkar olunmamışdır. Sakinlərdən 137 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmışdır. 2146 nəfər ambulator müalicəyə, 34 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. 1 nəfər xəstə sakin Bakı şəhərinə ixtisaslaşmış xəstəxanaya göndərilmişdir. Tərtərli bu humanist aksiyaya yüksək qiymət verirlər. Rayon sakini Bəstə Məmmədova bizimlə söhbət zamanı bildirdi ki, gözümdə olan problemlə bağlı bir neçə yerə müraciət etmişdim. Lakin sonda düzgün diaqnoz Tərtər hakimi tərəfindən qoyulmuşdur. Buna görə səhiyyə işçilərinə dərin təşəkkürümü bildirdim, dövlət başçısının bu addımını alqışladım.

Vəli VƏLİYEV, "Respublika".

REKLAM VƏ ELAN XİDMƏTİ

1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi AÇIQ TENDER ELAN EDİR

Lot-1. Mal-materialların alınması
Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Tofiq Abbasov küçəsi 37/5 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin Hüseynov, 012-511-66-30) ala bilərlər.
İştirak haqqı 200 manatdır.
İddiaçıların iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi
VÖEN: 1500274611
H/H: AZ63UBAZ05049620538060AZN001
Bank Unibank KB ASC-nin Neftçilər filialı
M/H: AZ46NABZ01350100000000015944
VÖEN: 1300017201
S.W.I.F.T. UBAAZAZ-22
Kod: 504302
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
—tenderdə iştirak etmək üçün ərizə;
—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
—tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
—tender təklifi qiymətinin 2 faizi həcmində (təklif təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
—iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
—müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 may 2018-ci il saat 17:00-dək təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanəti 2018-ci il mayın 18-dək təqdim olunmalıdır.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.
Təklif zərfləri 21 may 2018-ci il saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası.

Azərbaycan Respublikası Ağdas Rayon İcra Hakimiyyəti başçısının Ağdas şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ildə şəhərdə görüləcək abadlıq-təmir işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) Lot üzrə aparılır:
Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Abadlıq-təmir işləri ilin sonunadək nəzərdə tutulur.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Ağdas şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən ala bilərlər.
Əlaqələndirici şəxs: Cavadova Özime. Telefon: 5-17-35.
(Ünvan: Ağdas şəhəri, Heydər Əliyev xiyabanı 1) İştirak haqqı — 160 (yüz altmış) manat
Təşkilat: Ağdas Rayon İcra Hakimiyyəti başçısının Ağdas şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Hesab: Ağdas YXO AZ27AIB32051019446000201160
VÖEN: 3300029641
Bank: "Kapital Bank"ın Ağdas filialı
Kodu: 200606
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ0135010000000001944
S.W.I.F.T. BIK: AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
—tenderdə iştirak etmək üçün ərizə;
—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
—tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
—tender təklifi qiymətinin 1 faizi həcmində (təklif təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
—son bir il ərzində fəaliyyəti haqqında vergi orqanlarından tərtib edilmiş ödənilməsi haqqında müvafiq vergi orqanlarından arayış;
—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
—müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may 2018-ci il tarixədək, tender təklifləri və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 29 may 2018-ci il saat 15:00-dək Bakı Dövlət Universitetinə (Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.
Təklif zərfləri 30 may 2018-ci ildə saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası.

Oğullarımız etibarlı və güclü bir ordunun sıralarına gedir

Şəmkir rayonunda yaşayan çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar. Şəmkir şəhərinin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsi qarşısında keçirilən gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra hakimiyyəti başçısının müavini, idarə və təşkilatların, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, aqsaqqallar, gənclər, müharibə veteranları, valideynlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra çıxış edənlər ordu sıralarına yola düşən gənclərə uğurlu hərbi xidmət arzulayıblar.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Vətənin keşiyini çəkmək şərəfi bir işdir. Bu gün Vətəni qorumaq gənclərin öhdəsindədir: "Bu gün hər birimiz sizin Vətənə layiqətlə xidmət edəcəyinizə, igidlik və şücaət göstərəcəyinizə inanırıq. Balalırım, gözünüz arxada qalmasın. Bilin ki, əsgər valideynləri hər zaman dövlətimizin diqqətindədir. Öz vəzifələrinizi, siz də əmin olun ki, balalarımız etibarlı və güclü bir ordunun sıralarına gedir. Belə güclü dövlətə, belə igid övladlara olan millətə heç kim bata bilməz".

Yolasalma mərasimində çıxış edənlər bildirdilər ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir gücü maddi-texniki bazaya malikdir. Azərbaycan Ordusu regionun ən güclü və yüksək hərbi hazırlığa malik pəşəkər ordusudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Tədbirin sonunda çağırışçı gənclər tənənəli marşın sədaları altında üçrəngli bayrağımızı öpüb ordu sıralarına yola düşüblər.



Eyvaz HƏMİD, "Respublika".

Bakı Dövlət Universiteti 2018-ci il üçün aşağıda göstərilən Lot üzrə AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT üzrə aparılır:
LOT-1. BDU-nun 100 illik yubileyi ilə əlaqədar kitabların, fotoalbmaların, buklet, taqvim, program və konfrans materiallarının nəşri
Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirməlidirlər.
Təkliflərin qiymətləndirilməsində və müqaviləsinə aşağıdakı meyarlara üstünlük verəcəkdir: texniki şərtlərin yerinə yetirilməsi, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 1 LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23 ünvanda yerləşən Bakı Dövlət Universitetindən ala bilərlər.
Əlaqələndirici şəxs: Gülnar Ağamoğlan qızı Əliyeva. Telefon: (012) 510-08-23
LOT-1 üzrə cəmi - 130 manat
İddiaçıların iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Bakı Dövlət Universiteti, VÖEN: 1300489621
H/H: AZ32AIB33070019443307872103, Kapital Bank ASC Yasamal filialı, KOD: 200037, VÖEN: 9900003611
M/H: AZ37NABZ0135010000000001944, SWIFT: AIB AZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
—Tenderdə iştirak etmək üçün ərizə;
—Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
—Tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
—Tender təklifi qiymətinin 1 faizi həcmində (təklif təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
—İddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanlarından tərtib edilmiş ödənilməsi haqqında müvafiq vergi orqanlarından arayış;
—İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (rus və ya ingilis dilində olan təkliflərinə onların Azərbaycan dilinə tərcümə edilmiş surətləri əlavə etməlidirlər).
Bütün iddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may 2018-ci il tarixədək, tender təklifləri və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 29 may 2018-ci il saat 15:00-dək Bakı Dövlət Universitetinə (Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.
Təklif zərfləri 30 may 2018-ci ildə saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası.

Daşınmaz Əmlakın Dövlət Reyestrində Xidməti tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 61K ünvanına 02.02.2015-ci il tarixdə Həsənova Həcər Seminar qızının adına verilmiş çixanş itdiyi üçün etibarsız sayılır.

Şirvan şəhəri, G.Şıxalaoğlu küçəsi, 62 nömrəli binanın, 2 nömrəli mənzilləndə yaşayış Arxipenko Fyodr Andreyeviçə məxsus 14-134 nömrəli Qeydiyyat vərəqəsi itdiyi üçün etibarsız sayılır.

Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası: 539-95-51;
Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-55-20;
Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-95-51;
Humanitar siyasət redaksiyası: 539-26-18;

Xəbərlər redaksiyası: 538-61-02;
İctimai rəy və sosial problemlər redaksiyası: 539-95-51; 538-43-41 tel/faks;
Qəbul otağı: 538-25-70;
Kاتبlik: 539-26-18;
Reklam və elan xidməti: 441-20-23;



Redaksiyanın ünvanı:

AZ1073, Bakı
Mətbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.
E-mail: resp@azdata.net
www.respublika-news.az
"Respublika" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.
Qeydiyyat № 7.

Baş redaktor Teymur ƏHMƏDOV

İndeks	0240	Məsul nəvbətçi	Məhəmməd VƏLİYEV
Tiraj	4292		
Sifariş	023		
Qəzetin satış qiyməti 40 qəpik			
			● Çapa imzalanmışdır
			14.04